

Təsdiq edirəm:
Biznes mühiti və beynəlxalq
reytinglər üzrə Komissiyanın sədri,
Azərbaycan Respublikası Baş Nazirinin
birinci müavini Yaqub Eyyubov

08.07.2019-cu il

**Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinglərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə
biznesə başlama sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üçün
İcra və Kommunikasiya Planı**

Sıra №-si	Görüləcək işlər	İcraçı qurumlar	İcraçı qurum üzrə məsul şəxslər	Hədəf qrupları (benefisiarlar)	Son icra müddəti
1.	İnzibatçılığın təkmilləşdirilməsi və genişləndirilməsi sahəsində (qarşıya çıxan texniki problemlərin aradan qaldırılması, aidiyyəti qurumlarla inteqrasiyanın təşkili, elektron sistemin imkanlarının genişləndirilməsi və s.)				
1.1.	Yeni rəqəmsal elektron qeydiyyat sisteminin beynəlxalq və yerli səviyyədə tanıtılması				
1.1.1.	Yeni rəqəmsal elektron qeydiyyat sistemi (bundan sonra - yeni elektron sistem) barədə ingilis və Azərbaycan dillərində qısa icmal məlumatın (infoqraflarla, video-çarxlarla) hazırlanması və beynəlxalq və yerli təşkilatların mətbuat bölmələrində və KİV-də yayımlanması ilə bağlı tədbirlərin görülməsi	Vergilər Nazirliyi	Ə.Məmmədov Z.Fətizadə N.Səmədov	Sahibkarlıq subyektləri	1 noyabr 2019-cu il
1.1.2.	Yeni elektron sistemin müvafiq beynəlxalq təşkilatların beynəlxalq mükafatına namizəd kimi (" Azərbaycanın uğurlu təcrübəsi ") təqdim olunması ilə bağlı tədbirlərin görülməsi	Vergilər Nazirliyi	N.Səmədov Z.Fətizadə Ə.Məmmədov	Sahibkarlıq subyektləri	1 noyabr 2019-cu il
1.1.3.	Yeni elektron sistemin aidiyyəti beynəlxalq təşkilatların tədbirlərində təqdimatlarının keçirilməsi	Vergilər Nazirliyi	N.Səmədov Ə.Məmmədov	İctimaiyyətin bütün təbəqələri	1 noyabr 2019-cu il
1.1.4.	Yeni elektron sistemə dair " Bir prosedurla cəmi bir gün ərzində tam onlayn qeydiyyat yalnız Azərbaycanda " şüarı altında bilbordların hazırlanması	Vergilər Nazirliyi	H.Əliyev M.Mürsəlimov	Sahibkarlıq subyektləri	1 noyabr 2019-cu il

	və müvafiq yerlərdə (o cümlədən, "Heydər Əliyev" Beynəlxalq Aeroportu daxil olmaqla, ölkə ərazisindəki digər hava limanlarında, Bakı Beynəlxalq Avtovağzal Kompleksində, Dövlət Miqrasiya Xidmətinin xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərində, KOB evlərində, biznes, konfrans və sərqi mərkəzlərində və s.) yerləşdirilməsi üçün tədbirlərin görülməsi				
1.2.	Yeni rəqəmsal elektron qeydiyyat sisteminin təkmilləşdirilməsi və imkanlarının genişləndirilməsi				
1.2.1.	2019-cu ilin birinci yarımilliyi üzrə yeni elektron sistemin tətbiqi nəticələrinin təhlilinin aparılması, həmin sistemin tətbiq edildiyi dövrdən ümumi qeydiyyatdan keçən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərə münasibətdə rəqəmsal qeydiyyatdan keçənlərin xüsusi çəkisinin və bu sahədə mövcud vəziyyətin qiymətləndirilməsi, nəticələri üzrə müqayisəli arayış hazırlanmaqla təkliflərin verilməsi	Vergilər Nazirliyi	Ə.Məmmədov S.Seyidəhmədli	Sahibkarlıq subyektləri	1 sentyabr 2019-cu il
1.2.2.	2019-cu ilin birinci yarımilliyi üzrə kommertiya hüquqi şəxslərin onlayn qeydiyyatı elektron xidməti üzrə proqram təminatının istifadəsi zamanı qarşıya çıxan problemlərin müəyyən edilməsi və onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi	Vergilər Nazirliyi	İ.Vəliyev Ə.Məmmədov S.Seyidəhmədli	Sahibkarlıq subyektləri	1 oktyabr 2019-cu il
1.2.3.	İcra və Kommunikasiya Planınının 1.2.1-ci bəndinə uyğun olaraq verilən təkliflər əsasında yeni elektron sistem üzrə qeydiyyatdan keçənlərin xüsusi çəkisinin artırılması üçün müvafiq tədbirlərin görülməsi	Vergilər Nazirliyi	Ə.Məmmədov S.Seyidəhmədli	Sahibkarlıq subyektləri	1 noyabr 2019-cu il
2.	Aidiyyəti qurumların müvafiq sahə üzrə əməkdaşları və bu sahəyə məsul şəxslərlə iş sahəsində				
2.1.	Yeni elektron sistemin əsas xüsusiyyətləri və ötən dövrdə əldə olunan təcrübələr mövzusunda təqdimatın hazırlanması, Vergilər Nazirliyi və yerli vergi orqanlarının qeydiyyat, uçot və xidmət, o cümlədən çağrı mərkəzlərinin, həmçinin banklar, notariuslar və digər aidiyyəti qurumların əməkdaşları üçün seminarların/treninglərin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi	Vergilər Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi	Ələkbər Məmmədov	Qeydiyyat, uçot, xidmət, o cümlədən 195-1, 108 çağrı mərkəzlərinin əməkdaşları	1 oktyabr 2019-cu il 1 noyabr 2019-cu il

2.2.	Yeni elektron sistem üzrə tez-tez verilən suallar/cavablar və əsas xüsusiyyətlərə dair qısa icmalların hazırlanması və stolüstü sənəd kimi istifadə olunması məqsədilə Vergilər Nazirliyi və yerli vergi orqanlarının qeydiyyat, uçot və xidmət, o cümlədən çağrı mərkəzlərinin və aidiyyəti qurumların əməkdaşlarına çatdırılması	Vergilər Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi,	Ələkbər Məmmədov	Qeydiyyat, uçot, xidmət, o cümlədən 195-1, 108 çağrı mərkəzlərinin əməkdaşları	1 sentyabr 2019-cu il
3.	Sahibkarlıq subyektləri ilə iş sahəsində				
3.1.	2019-cu ilin birinci yarımiliyində yeni elektron sistem üzrə sahibkarlıq subyektləri üçün aparılan təlim/görüşlərin nəticələrinin təhlil olunması, bu sahədə məlumatların daha uyğun formada operativ çatdırılması və kommunikasiyanın daha da təkmilləşdirilməsi məqsədilə təkliflərin hazırlanaraq Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Katibliyinə təqdim olunması	Vergilər Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi	Ə.Məmmədov	Sahibkarlıq subyektləri	1 oktyabr 2019-cu il
3.2.	Biznesə başlama sahəsində aparılmış islahatlar barədə sahibkarlıq subyektlərinin daha geniş məlumatlandırılması üçün onları təmsil edən ictimai birliklər/biznes assosiasiyalarının və müvafiq koordinatorların siyahısının hazırlanaraq Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Katibliyinə təqdim olunması	Vergilər Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi	Ə.Məmmədov	Sahibkarların ictimai təşkilatları	1 avqust 2019-cu il
3.3.	İcra və Kommunikasiya Planınının 3.2-ci bəndinə uyğun olaraq hazırlanmış siyahı əsasında ictimai birliklər/biznes assosiasiyalarının nümayəndələri ilə görüşlərin keçirilməsi, islahatların üstünlükləri barədə məlumat verilməsi, bu sahədə mövcud problemlər və təkmilləşmə imkanlarının müzakirəsi və nəticələri üzrə təkliflərin aidiyyəti üzrə təqdim olunması	Vergilər Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi	Ə.Məmmədov	Sahibkarların ictimai təşkilatları	20 sentyabr 2019-cu il 15 oktyabr 2019-cu il 15 noyabr 2019-cu il

3.4.	Biznesə başlama sahəsində aparılmış islahatların üstünlükləri barədə vergi ödəyicilərinin elektron kabinetinə məlumatların göndərilməsi	Vergilər Nazirliyi	Ə.Məmmədov	Sahibkarlıq subyektləri	1 oktyabr 2019-cu il
3.5.	Biznesə başlama sahəsində aparılmış islahatların üstünlükləri və nəticələri barədə sahibkarlar arasında sorğu keçirilməsi və nəticələrinin təhlili əsasında təkliflərin təqdim olunması	Vergilər Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası	Ə.Məmmədov	Sahibkarlıq subyektləri	1 oktyabr 2019-cu il
4.	Aparıcı konsaltinq şirkətləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları ilə iş sahəsində				
4.1.	Biznesə başlama sahəsində aparılmış islahatlar barədə məlumatlandırmanın həyata keçirilməsi məqsədilə aparıcı hüquq/konsaltinq şirkətlərinin və onlarda biznesə başlama və vergi məsələləri ilə məşğul olan əməkdaşların siyahısının hazırlanaraq Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Katibliyinə təqdim olunması	Vergilər Nazirliyi	Ə.Məmmədov Z.Fətizadə	Aparıcı hüquq/konsaltinq şirkətləri	1 sentyabr 2019-cu il
4.2.	Biznesə başlama sahəsində aparılmış islahatlar barədə məlumatlandırmanın aparılması məqsədilə beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının siyahısının hazırlanaraq Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Katibliyinə təqdim olunması	Vergilər Nazirliyi	Ə.Məmmədov Z.Fətizadə	Beynəlxalq və yerli qeyri-hökumət təşkilatları	1 sentyabr 2019-cu il
4.3.	İcra və Kommunikasiya Planınının 4.1-ci bəndinə uyğun olaraq hazırlanmış siyahı əsasında aparıcı hüquq/konsaltinq şirkətlərinin nümayəndələri ilə görüşün keçirilməsi, aparılmış islahatların üstünlükləri barədə məlumat verilməsi, bu sahədə mövcud problemlər və təkmilləşmə imkanlarının müzakirəsi və nəticələri ilə bağlı təkliflərin aidiyyəti üzrə təqdim olunması	Vergilər Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi	Ə.Məmmədov M.Mürsəlimov	Aparıcı hüquq/konsaltinq şirkətləri	1 oktyabr 2019-cu il 1 noyabr 2019-cu il

4.4.	İcra və Kommunikasiya Planının 4.2-ci bəndinə uyğun olaraq hazırlanmış siyahı əsasında beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşün keçirilməsi, aparılmış islahatların üstünlükləri barədə məlumat verilməsi, bu sahədə təkmilləşmə imkanlarının müzakirəsi və nəticələri ilə bağlı təkliflərin aidiyyəti üzrə təqdim olunması	Vergilər Nazirliyi	H.Əliyev Z.Fətizadə Ə.Məmmədov M.Mürsəlimov	Beynəlxalq və yerli qeyri-hökumət təşkilatları	10 oktyabr 2019-cu il 1 dekabr 2019-cu il
5.	Aparıcı kütləvi informasiya vasitələri və digər media qurumları ilə iş sahəsində				
5.1.	Biznesə başlama sahəsində aparılmış islahatların üstünlükləri və nəticələri barədə aparıcı kütləvi informasiya vasitələri və digər media qurumları üçün brifinqlərin təşkili	Vergilər Nazirliyi	Ə.Məmmədov H.Əliyev M.Mürsəlimov	KİV nümayəndələri	25 iyul 2019-cu il 15 oktyabr 2019-cu il 15 noyabr 2019-cu il
5.2.	Biznesə başlama sahəsində aparılmış islahatların üstünlükləri və nəticələri barədə KİV-də və sosial şəbəkələrdə silsilə çıxışların təşkili	Vergilər Nazirliyi	H.Əliyev Ə.Məmmədov M.Mürsəlimov	İctimaiyyətin bütün təbəqələri	30 iyul 2019-cu il 1 oktyabr 2019-cu il 1 noyabr 2019-cu il
5.3.	Hüquqi şəxslərin elektron qeydiyyatı ilə bağlı statistik məlumatların ictimaiyyətə açıqlanması	Vergilər Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi	H.Əliyev Ə.Məmmədov M.Mürsəlimov	İctimaiyyətin bütün təbəqələri	30 avqust 2019-cu il